

Qarabağı qarış-qarış...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd və Xocalı rayonlarına səfər ediblər

Dövlətimizin başçısı və birinci xanım Xocavəndin Qırmızı Bazar qəsəbəsində olublar

Xocavəndin Şıx Dursun kəndində "Çinar müqəddəs yer" abidə kompleksinə baxış



Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar.

Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənib.

Qeyd edək ki, Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib. Qəsəbənin ərazisi töbi sərvtələr, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şorç çınarı qədim təbiət abidəsi kimi qorunurdu. Qəsəbə eyni zamanda kənd təsərrüfatı və turizm potensialına malikdir.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım kənddəki "Çinar müqəddəs yer" abidə kompleksinə baxış keçiriblər. Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.



Xocalı rayonunun Şuşakənd kəndinin ərazisinə baxış keçirilib



Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.

Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

Qədim tarixə malik kənddə bəzi tədqiqatlar görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşmışdır.

Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.





Azərbaycan Respublikası idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə

Xəlfəyev Ziyad Əli oğlu.

"Tərəqqi" medalı ilə

Allahverdiyev Xanlar Xanlar oğlu
Allahverdiyev Mehman Firuddin oğlu
Babayev Nazim Tahir oğlu
Bünyadova Tamilla Hüseyin qızı
Əhmədov Kamal İzzət oğlu
Əliyev Ələkbər Əlişgər oğlu
Əsgərov Asif Şamil oğlu
Hidayətəddin Elnur Rəhim oğlu
Hüseynli Turac Bəylər oğlu
Hüseynov Rəhif Ağəli oğlu
Qurbanov Bəhruz Seyfulla oğlu
Novruzov Əsgərhan Qurban oğlu
Rüstəmov Allahverdi Ağəmməd oğlu
Rüstəmov Lütfiyar Əyyub oğlu
Skydan Hanna Aleksandrovnna
Şahbanov İbadulla Şəmsuddinoviç
Vəliyev Şirin Musa oğlu.

2. Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilsin:

Abdullayev Arif Yədulla oğlu
Əbilov Eldar Zöhrab oğlu
Məmmədov Fəhrad Nizami oğlu.

3. Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Beybutov Rafiq Qəmbər oğlu
Əliyev Tofiq Zöhrab oğlu
Əzizli Eldəniz Yəməni oğlu
Həşimov Qasım Murtuza oğlu.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2023-cü il

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qarşılıqlı münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin ertərlən inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın sayı xüsusi vurğulanıb. İki qardaş ölkənin hər zaman bir-birini dəstəklədiyi məmnunluqla qeyd edilib.

Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş türk xalqına və rəhbərliyinə bir daha dərin təşəkkür ifadə olunub. Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu bildirilib.

Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının Kahramanmaraşda baş

vermiş dəhşətli zəlzələ zamanı da özünü göstərdiyi qeyd olunub. Bildirilib ki, bu gün Azərbaycan dağdıcı zəlzələdən sonra bərpa-quruculuq işlərində də Türkiyənin yanındadır. Azərbaycan Türkiyədə zəlzələdən zərər çəkən bölgələrin yenidən qurulmasına yardım üçün 100 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

İqtisadi-ticarət əməkdaşlığının çox yüksək dinamikaya malik olduğu məmnunluqla vurğulanıb. Bildirilib ki, ötən il qarşılıqlı ticarətin həcmi 6 milyard ABŞ dollarına yaxın olub ki, bu da 25 faiz artım deməkdir. Cari ilin 11 ayında bu artım daha böyük temp nümayiş etdirir - 33 faiz. Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.

Mövcud geniş imkanlardan istifadə edilərək ticarətin həcmində daha da artırılacağına, iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinə əminlik ifadə olunub. Bu baxımdan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının, həmçinin Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların icrasının mühüm

əhəmiyyət kəsb etdiyi vurğulanıb. Komissiyanın ötən ilin noyabr ayında Bakıda keçirilmiş sonuncu iclası zamanı imzalanmış Fəaliyyət Planının böyük hissi hökumətlərimizin birgə sayı nəticəsində icra edilib. Tərəflər Hökumətlərarası Komissiya çərçivəsində yaxından işləməyə hazır olduqlarını ifadə ediblər.

İnvestisiya sahəsində əməkdaşlığın yüksək dinamikası təqdir edilərək Azərbaycanın Türkiyədə, Türkiyənin isə Azərbaycanda ən böyük sərmayədarlardan biri olduğu məmnunluqla qeyd edilib.

Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin mühüm regional və global əhəmiyyət daşıdığı vurğulanıb.

"Cənub qaz dəhlizi"nin strateji önəmi qeyd edilərək Azərbaycan ilə Türkiyənin bundan sonra da Avropa-enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyinə ümidvarlıq ifadə olunub.

Vurğulanıb ki, İğdır-Naxçıvan təbii qaz boru kəmərinin tikintisi də enerji gündəliyimizdə duran aktual məsələlərdən biridir. Türkiyə Prezidentinin cari ilin sentyabrında Naxçıvana səfəri zamanı dövlət başçıları tərəfindən təməli qoyulan bu layihənin də tez bir zamanda tamamlanacağına əminlik ifadə olunub.

Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb. 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcmində 35 faiz artığı bildirilib.

Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlərin müsbət məcrada həll olunduğu bildirilərək, Azərbaycan tərəfindən dəmir yolu daşımaya qarşı Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlərin tətbiqi diqqətə çatdırılıb.

Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokollarının önəmi vurğulanıb.

Tərəflər hər iki ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bildiriblər.

Son dövrlərdə müşahidə edilən global iqlim dəyişmələri fonunda dünyada su ehtiyatlarının artırılmasının və sudan səmərəli istifadənin ciddi aktualıq kəsb etdiyi diqqətə çatdırılıb.

Bütün ölkələr üçün olduğu kimi, Azərbaycan üçün də su ehtiyatlarının qorunmasının strateji əhəmiyyət kəsb etdiyi bildirilib. Bu baxımdan iki ölkə arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlığın zərurəti xüsusi vurğulanıb.

Görüşdə Türkiyə şirkətlərinin hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində fəal iştirakı məmnunluqla qeyd olunub.

Tərəflər həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycanla Türkiyə arasında olan münasibətlərin dünyada bənzəri yoxdur

Dekabrın 20-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Milli Məclisin Sədri qeyd edib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycanla Türkiyə arasında olan münasibətlərin dünyada bənzəri yoxdur.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadırlar. İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı biz bir daha bunun şahidi olduq.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunaraq, bu mənada, iki ölkə rəhbərlərinin səfərlərinin, beynəlxalq tədbirlər çərçivəsində görüşlərinin münasibətlərin bütün istiqamətlərdə inkişafına tökan verdiyi vurğulanıb. Xatırlanıb ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsində iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri öz əksini tapıb.



Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə iqtisadi əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçıların tapşırığına uyğun olaraq, iqtisadi əlaqələrimizin ilböl daha da gücləndiyi, ticarət dövriyyəsinin artdığı vurğulanaraq, iqtisadi əməkdaşlığımızın inkişafında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Söhbətdə iki qardaş ölkə arasında münasibətlərin inkişafında parlamentlərimizin də vacib rolu qeyd edilərək, bu istiqamətdə də fəal əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında Sazişin əhəmiyyətindən danışıb. O, hər iki ölkənin ali qanunvericilik orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini qeyd edib, parlament komitələri ara-



sında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Spiker ikitərəfli əməkdaşlıqla yanaşı, Türkiyə və Azərbaycan par-

lamentlərinin üçtərəfli əməkdaşlıq çərçivəsindəki birgə fəaliyyətini də vurğulanıb. Səmimi görüş üçün təşəkkürünü bildiren Türkiyə Res-

publikasının vitse-prezidenti Cevdet Yılmaz bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini xatırladaraq, onun müasir

"Azərbaycan"

Türkiyənin vitse-prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib



Dekabrın 20-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

AZƏRTAC xəbər verir ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.



Dövlət İdarəçilik Akademiyasının tələbələri Milli Məclisdə olublar

Dekabrın 20-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbəsi Milli Məclisdə olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tələbələr əvvəlcə müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət ediblər. Onlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.

Parlamentin plenar iclas zalı ilə tanışlıq zamanı Milli Məclisin Müdafiə, təhlükəsiz-



lik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov tələbələrə plenar iclas zamanı yaradılmış iş şəraitini, Milli Məclisin fəaliyyətini, qanunvericilik prosesinin həyata keçirilməsi prosedurları haqqında məlumat verib.

Ziyafət Əsgərov tələbələrə Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövr haqqında danışdı. Diqqətə

çatdırıb ki, həmin dövrdə Azərbaycanın müasir parlamentarizm ənənələrinin formalaşması, dövlətçiliyin, ordu quruculuğunun möhkəmləndirilməsi, xarici siyasət konsepsiyasının hazırlanması kimi istiqamətlərdə mühüm addımlar atılıb.

Sonra tələbələr Milli Məclisin foyesində yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər

Guşəsi ilə tanış olublar. Parlamentlə tanışlıq zamanı ziyarətçilərə bildirilib ki, VI çağırış Milli Məclis formalaşdıqdan sonra spiker Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında sərəncam imzalamışdır. Qonaqlara iclas salonları barədə məlumat verilib.

Ekskursiyanın yekununda Dövlət İdarəçilik Akademiyasının sosial məsələlər, təşkilati işlər və təlim-tərbiyə üzrə müşaviri Zaur Məmmədov Milli Məclislə tanışlıq üçün yaradılan imkana və şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür edib.

Sonda tələbələr Milli Məclisin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə qarşısında xatirə şəkli çəkdi-riblər.

"Azərbaycan"

Diplomatiya könüllüləri Cəmsid Naxçıvanski adına Hərbi Liseydə olublar

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə əlaqədar plana uyğun olaraq keçirilən silsilə tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri Cəmsid Naxçıvanski adına Hərbi Liseydə olublar. Qonaqlar əvvəlcə hərbi liseyin Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotosu ilə tanış olublar.

Sonra Ulu Öndərin 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan



Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan xalqının tarixində dərin iz qoymuş Ümummilli Lider Heydər Əliyevin şərfli ömür yolundan, siyasi fəaliyyətindən, dövlətçiliyimizin, müstəqilliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlərdən, həyata

keçirdiyi uğurlu islahatlardan danışdılar. Qeyd olunub ki, bu gün Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar səsləndirilib.

Türkiyənin vitse-prezidenti Bakıda Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət edib

Dekabrın 20-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti tərəfindən Bakıda Şəhidlər xiyabanı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tör güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Daha sonra Bakıdakı "Türk şəhidliyi" abidəsi ziyarət edilib. Azərbaycanın istiqbalı uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qarşılıqlı əməkdaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qarşılıqlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.



Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb

Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb.

M.Məmmədov Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı. Bu işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edib.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif edildi.

Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb.

Hərbi hissədə yaradılan şəraitlə maraqlanan müdafiə nazirinə məruzə edilib ki, burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, orzaq və əşya anbarları, hamam-sanitar qovşağı, camaşırxana-qazanxana və ərazinin fasiləsiz elektrik enerjisi



ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.

General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha

da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

"Şuşa şəhərinə giriş-çığışa heç bir məhdudiyyət qoyulmayıb"

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi Şuşa şəhərinə giriş-çığışa, guya, məhdudiyyət qoyulması ilə bağlı yayılan əsassız məlumatlara münasibət bildirib.

Bununla bağlı nümayəndəlikdən AZƏRTAC-a daxil olan məlumatda qeyd olunub: "Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çığışa məhdudiyyətlərin qoyulması ilə bağlı

həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bildiririk ki, Şuşa şəhərinə giriş-çığış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb".

7 FEVRAL AZƏRBAYCANDA NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR

YAP Mərkəzi Seçki Qərargahının növbəti iclası olub

Dekabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının genişləndirilmiş iclası keçirilib. İclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının icra vəzifələri müzakirə olunub, dekabrın 20-dək nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirildiyi qeyd edilərək qarşıda duran əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasına dair fikir mübadiləsi aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.



"Ölkəmizin parlaq gələcəyini İlham Əliyevin rəhbərliyində görürük"

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 1,5 milyon üzvü prezidentliyə namizədini elan etdi



Dekabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənəknar VI Qurultayı keçirilib. Qurultaydan öncə AHİK rəhbərliyi və üzv təşkilatların sədrləri Fəxrət xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramla yad edib, məzari öününə əkil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsinə yad olunub, məzari üzünə tor çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzünə də gül dəstələri qoyulub.

Sonra Bakı Konqres Mərkəzində AHİK-in növbədənəknar VI Qurultayı başlayıb. AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbəliyev iştirakçıları salamlayıb. Qurultayın gündəliyinə "İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi", "AHİK-in Bəyanatı haqqında", "AHİK-in 2018-2023-cü illər üzv fəaliyyəti", "Təfəssül komissiyasının hesabatı" və "AHİK sədrinin seçilməsi" barədə məsələlər daxil edilib.

Birinci məsələ - "İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi" ilə bağlı AHİK sədri Səttar Möhbəliyev çıxış edib. O bildirdi ki, həmkarlar ittiifaqlarının qarşısında duran əsas vəzifə işçilərin sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsi və onların maraqlarının qorunmasıdır. Və bu işlərin səmərəli həyata keçirilməsi ölkədəki stabilizasiya, hakimiyyətə demokratik və peşəkar qüvvələrin təmsil olunması ilə sıx bağlıdır. "Konfederasiya yarandıq vaxtlar hakimiyyətdəki qüvvələrin bizə hansı təzyiqlər göstərdiyi, hansı qeyri-qanuni addımlar atıldığı çoxumuz mələmumdur. Bütün bunlara Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə son qoyuldu. Digər təsəlatlar kimi, həmkarlar ittiifaqlarının hüquqları beynəlxalq normalara uyğun bərpə olundu, sosial tərəfdaşlıq institutları formalaşmağa başladı. Bu siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Odu ki, 2003-cü ildən başlayaraq bütün prezident seçkilərində həmkarlar ittiifaqlarının vahid namizədi İlham Əliyev cənabları olub".

"Öminəm ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənəknar prezident seçkilərində həmişə olduğu kimi, demokratiya zəfər çalacaq, çünki Azərbaycan cəmiyyəti sivil və kamildir, vətəndaşlarımız yüksək siyasi mə-

dənliyyətə sahibdirlər. Xalqımız sarsılmaz birliyi, həmrəyliyi qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək, hakimiyyəti sənəmən və etibarlı əllərdə saxlayacaq", - deyən Səttar Möhbəliyev son 20 ildə ölkəmizin iqtisadi uğurlarından danışdı və statistik rəqəmləri səsləndirdi: "Ölkə iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub. Yoxsulluğun səviyyəsi 5,5 faizə enib. Dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya isə 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfə artaraq 6 milyard manata çatıb, ünvanlı sosial yardımın orta məbləği isə 11 dəfə artıb".

Onun sözlərinə görə, Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlo sona çatdı: "O, əsl sərəkə kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Hazırda müqəddəs bayrağımız əzəli və əbədi torpaqlarımızda - qeyrat qalması Şuşada, Xocalıda, Hadrutda, Xankəndidə, Ağdərədə özəmətlə dalğalanır. Hazırda Şərqi Zəngəzürdə və Qarabağda aparılan tikinti-quruculuq işləri uğurla davam etdirilir. Həm yurd yerlərimiz yenidən qurulur, həm də keçmiş məcburi köçkünlər, demək olar, hər gün doğma öləbalarına qayıdırlar".

Səttar Möhbəliyev həmkarlar ittiifaqlarının ötən 20 ildə qazandıq nailiyyətlərdə və inkişafında Prezident İlham Əliyevin böyük dəstəyini qeyd edib: "Azərbaycanın hərətarəfli inkişafı həm də həmkarlar ittiifaqlarının tərəqqisi deməkdir. Bütün bu xidmətlərə görə Prezident İlham Əliyev hər bir ittiifaq üzvünün dərin hörmətini və səvgisini qazandı. Odu ki, konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittiifaqı üzvü prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edirlər. Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını cənab İlham Əliyevin ölkəmizə rəhbərliyində görürük".

Sonra çıxış edən AHİK-ə üzv təşkilatların sədrləri cənab İlham Əliyevin ölkəmizdəki rəhbərliyini qeyd edib və onun prezidentliyə namizədliyinin dəstəklənməsinin zəruriliyini bildirdilər. Qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olundu və İlham Heydər oğlu Əliyevin növbədənəknar prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in Bəyanatı oxundu.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib



Dekabrın 20-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iştirakçıları salamlayaraq dövlətimizin başçısının sərəncamı ilə təsdiq edilən Milli Fəaliyyət Proqramının MSK tərəfindən reallaşdırılan bütün maarifləndirmə layihələrinin əsas hüquqi bazasını təşkil etdiyini bildirdi.

Növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün ölkə üzrə bütün dairə və məntəqə seçki komissiyalarının geniş imkanları və əlverişli şəraitlə təmin olunduğunu deyən MSK sədri seçkilərə hazırlıqla bağlı görülən işlər və atılan addımlar, habelə nəzərdə tutulan irimiqyaslı layihələr barədə ətraflı məlumat verdi.

O bildirdi ki, prezident seçkilərinin fevralın 7-nə təyin olunması ilə bağlı sərəncama əsasən, Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanması üçün təmin olunması havalə edilib. Ölkədəki seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilir. Həmçinin seçkilər beynəlxalq təcrübələri öyrənmək daha da təkmilləşdirilir.

Məzahir Pənahov deyib: "Müşavirə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədi daşıyır. Artıq uzun illərdir ki, bu cür tədbirlər həyata keçirilir".

O əlavə edib ki, Seçki Məcəlləsinin tələblərinə görə, beynəlxalq müşahidəçiləri dəvət etmək üçün Azərbaycanda üç səlahiyyətli qurum var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır: "Milli Məclis beynəlxalq miqyasda parlament nümayəndə heyətlərini, XİN beynəlxalq təşkilatları dəvət edir. Seçki ilə bağlı əməkdaşlıq etdiyimiz qurumları isə Mərkəzi Seçki Komissiyası dəvət edir".

MSK sədri vurğulayıb ki, artıq beynəlxalq müşahidəçilərə dəvətlər göndərilib: "Buna görə də bizim beynəlxalq müşahidəçilik baxımından hər bir problemimiz olmayacaq. Prezident seçkilərində sərəncam prosesi ni müşahidə etmək üçün beynəlxalq təşkilatların nümayəndələrinə də dəvət göndərilir".

Məzahir Pənahov bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək: "Hər məntəqəyə orta hesabla təxminən 800-900 nəfər seçici düşür. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdəki siyahılar dəqiqləşdiriləcək. Seçkilərin şəffaf keçirilməsi üçün bütün digər vasitələrlə yanaşı, veb-kameralardan da istifadə olunacaq. Bu məqsədlə bütün ölkə coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılması nəzərdə tutulur. Azərbaycanın istənilən vətəndaşı hər hansı bir səbəbdən aid olduğu seçki məntəqəsindəki siyahıya daxil edilə bilər, MSK-ya müraciət edə bilər. Eyni zamanda xarici ölkələrdə yaşayan vətəndaşların səs verməsi üçün konsulluqlara və səfirliklərə göstərişlər verilib".

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirdi ki, bu gün Azərbaycan seçki qanunvericiliyinə, demokratikliyinə, şəffaflığına görə

dünyanın ən qabaqcıl ölkələrindən biridir: "Ölkəmizdə indiyədək prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsi bizə imkan verir ki, bu məsələni daha da irəliyə apararaq. Prezident İlham Əliyev bütün seçki məntəqələrində yerli və icra hakimiyyəti orqanlarına, ümumilikdə bütün aidiyyəti qurumlarına qanunvericiliyi ciddi riayət olunması, seçki prosesinin demokratik və şəffaf şəkildə keçirilməsi, heç bir qanun pozuntusuna yol verilməməsi barədə tapşırıqlar verib. Ölkəmizdə seçkilərin hər dəfə şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi çox böyük rol oynayır".

O bildirdi ki, müşavirə qarşısında gələn seçkilərin ən yüksək səviyyədə keçirilməsi üçün üzərində düşən vəzifələrin müzakirəsi baxımından önəmlidir: "Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər növbəti cəmiyyətimizdə, eyni zamanda hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilərlə tərafəndən də yüksək qiymətləndirilir. Əldə olunan bu nailiyyətlərdə yerlərdə seçkilərin keçirilməsinə məsul olan şəxslərin əməyi çox böyükdür. Ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Buna görə də Azərbaycan dünyada nümunəvi ölkələrəndir".

Prezidentin köməkçisi əlavə edib ki, bütün dünya işğaldan azad olunmuş ərazilərə insanların qayıdışını heyrənlə izləyir. Artıq bu günədək keçmiş məcburi köçkünlər 5 yaşayış məntəqəsinə köçürülməklə, Eyni zamanda 20 mindən çox insan abadlıq-quruculuq işlərinə cəlb edilib. O bildirdi ki, 2026-cı ilə qədər 35 minə yaxın ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsi planlaşdırılır. Seçki dairə və məntəqələrinin yerini göstərən işarə və lövhələrin qurulması işləri də başa çatdırılacaq. Seçici siyahılarının hazırlanması seçkinin ən yüksək səviyyədə keçirilməsi üçün ən vacib şərtlərdən biridir. Məsələnin xüsusi əhəmiyyətini nəzərə alaraq qeyd etmək istərdim ki, hər zaman beynəlxalq müşahidəçiləri seçici siyahılarının tam olmaması barədə öz etirazlarını bildirdirilər. Lakin Azərbaycanda kiminsə seçki hüququnun pozulması ilə bağlı bir dəfə də nümunə yoxdur.

2022-2023-cü illər ərzində ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən 2,4 milyon ev təsərrüfatına baxış keçirilib və məlumatlar təhlil edilib. Qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləşdirilməsi işi aparılıb. Ölkə üzrə 125 seçki dairəsində sərəncam hüququna malik şəxslərin sayı 1 milyon 143 min 620 nəfər və ya 22,1 faiz artıb. 2023-cü il dekabrın 9-na olan göstəricilərə əsasən, 6 milyon 324 min 556 nəfər olub. Seçici sayının artması bir sıra daxili və xarici miqrasiya ilə əlaqələndirilir.

Prezidentin köməkçisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən əhəlin səs verməsi də diqqət mərkəzindədir. Orada səs vermə olacaq binalar müəyyən edilib. Konstitusiyası Məhkəməsinin sədri Fərhad Abdullayev bildirdi ki, müşavirələrin təşkilatı işinə töhfə verir: "Əlbəttə, bu da şəffaflığın, ədalətin təmin olunması, qanunvericiliyin qorunması məqsədi daşıyır. Müasir Azərbaycanda seçkilərin, onun mahiyyətinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır".

Ədliyyə nazirinin müavini Toğrul Musayev vurğulayıb ki, seçki prosesi coşaqçəkə müəssisələrində və istintaq təcridxanalarında da keçiriləcək. Səsvermə günü seçki komissiyalarının üzvləri penitensiar müəssisələrin ərazilərində sərbəst hərəkət edə bilirlər. O bildirdi ki, müvafiq məlumatları yoxlamaq üçün Mərkəzi Seçki Komissiyasının qərarı ilə ekspertlərdən ibarət işçi qrupları yaradıla bilər. Seçkilərdə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçəcək. Seçkilərin koordinasiya edilməsi, prosesə nəzarətin həyata keçirilməsi, operativ tədbirlərin görülməsi məqsədilə Xüsusi Qərargah yaradılıb. Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib ki, Azərbaycan xalqı suverenliyini tam bərpa etdikdən sonra ilk dəfə seçkilərə hazırlaşır: "Növbədənəknar prezident seçkiləri Azərbaycanın siyasi tarixində mühüm yer tutacaq". Əli Hüseynli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qarşımıza hədəf olaraq qoyduğu seçki konfigurasiyası, onun maddi-texniki bazası özünü doğrultdu.

Daxili işlər nazirinin müavini İsmət Əliyev bildirdi ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı Daxili İşlər Nazirliyində müvafiq tədbirlər başlanılıb. Prezident seçkilərinin qanunvericiliyi uyğun təhlükəsizlik şəraitində keçirilməsi, ictimai asayişin qorunmasının təşkilatı məqsədilə nazirlik müvafiq tədbirlər planı hazırlayıb.

Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib ki, seçki qanunvericiliyinin tələblərinin pozulmasına yol verməmiş seçkilərin keçirilməsinə məsul olan şəxslərin əməyi çox böyükdür. Ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Buna görə də Azərbaycan dünyada nümunəvi ölkələrəndir".

Elçin Məmmədov bildirdi ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri övvəlki kimi şəffaf şəkildə təşkil olunacaq.

Onun sözlərinə görə, 2018-ci ildə keçirilən prezident seçkilərində qanunvericiliyin tələblərinin pozulmasına yol verilməsi ilə bağlı məlumat daxil olmayıb.

Müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı maarifləndirmə proqramına start verilib.

Seçki sistemi və praktikasının təkmilləşdirilməsi, seçkilərin məlumatlandırılması, seçki iştirakçılarının maarifləndirilməsi, habelə dairə və məntəqə seçki komissiyalarının üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının dekabrın 16-da keçirilən iclasında fərqli istiqamətlər üzrə əhatəli maarifləndirmə layihələrinin gerçəkləşdirilməsi barədə müvafiq qərar qəbul edilib.



AZƏRBAYCAN COP29

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası



Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişafa və sarsılmaz ictimai-siyasi sabitliyə nail olub. 2020-ci ildə Vətən müharibəsi zamanı erməni işğalçıları üzərində qazanılmış şanlı zəfər ölkəmizi dünyaya daha güclü, daha qüdrətli bir dövlət kimi tanıdı. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb.

Ölkəmiz global karakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastrukturaya malik olması və təhlükəsizlik baxımından sabit ölkə imici qazanması dünya ictimaiyyətinə çoxdan məlumdur.

Azərbaycanın 2024-cü ildə dünyanın ən böyük və mühüm beynəlxalq tədbirlərindən biri olan COP29-a evsahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin nəvbəti təntənəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Sürüşmə Üzvlüyümüzün son xarici siyasətimizin ən böyük uğurudur. Bu, eyni zamanda son vaxtlar Azərbaycan qarşı çirkin kampaniya aparən bəzi dairələrə ən tutarlı cavabdır.

Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla global iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Azərbaycan 1990-cı ildə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyib. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında COP29-a evsahibliyi etmək nəvbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkələrin COP29-a evsahibliyi etmək nəvbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkələrin COP29-a evsahibliyi etmək nəvbəsi Şərqi Avropa regional qrupuna düşür.

Məlumata görə qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflər Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnada yerləşir. Hər il dünyanın hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarını



Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin yüksək nüfuzunun göstəricisidir

aradan qaldırılması istiqamətində birgə çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Sonuncu COP28 isə bu il Dubayda təşkil edilib. Yüz minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Hər birimiz üçün sevindirici odur ki, bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Qeyd edək ki, COP-a evsahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a evsahibliyi etmək nəvbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkələrin COP29-a evsahibliyi etmək nəvbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkələrin COP29-a evsahibliyi etmək nəvbəsi Şərqi Avropa regional qrupuna düşür.

Ölkəmiz global problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. Azərbaycanın COP29-a evsahibliyi edəcək ölkə kimi seçilməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdəki qüdrətini nüfuzunun göstəricisidir.

Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezident İlham Əliyev COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar bütün dünyaya çağırış edib. "Biz neçə gün bundan əvvəl ölkəmiz nəvbəti böyük uğura imza atmışıdır, COP29 beynəlxalq konfrans Azərbaycan, Bakıda keçiriləcək. Bu qərar bütün dünyaya ölkəmizi bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycanın nəvbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycan

beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədəqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpası bizim bizə olan hörməti daha da artırır".

Prezident müşavirədəki çıxışına bu sözlərlə yekun vurub: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın nəvbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, realdır və bütün dünya bunu bir daha görəcək".

Onu da qeyd edək ki, bu məsələdə də Fransa riyakarlığını göstərdi. Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsindən çox narahatdır. Azərbaycan

bu uğurunu həzm edə bilmir. Erməni lobbisinin pul kəsindən asılı olan bir qrup fransız ictimai-siyasi xadim, o cümlədən Paris meri Ann İdalqo 2024-cü ildə COP29-un Azərbaycanı keçirilməsi qərarına etiraz əlaməti olaraq güllünc mürazirətə çıxış edib. Bu, Fransa cəmiyyətinin irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir.

COP29-da iştirak etmək üçün ölkəmizin paytaxtına 80 minə yaxın qonağın gəlməsi gözlənilir. Bu sahədə zəngin təcrübəyə sahib olan Azərbaycan üzünə düşən bütün təşkilatçılıq işlərini yüksək bacarıqla həyata keçirəcək, COP29 beynəlxalq konfransının qonaqları xalqımızın qonaqpərvərliyindən razı qalacaqlar. Sessiyanın keçirildiyi günlərdə Azərbaycan dünyaya KİV-nin gündəmində olacaq. Deməli, dünya Azərbaycanın Cənubi Qafqazda yaratdığı realıqları daha da yaxından izləyəcək. Bütün bunlar isə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının nəvbəti uğurlarına geniş yol açacaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

İlham Əliyev diplomatiyasının möhtəşəm uğuru COP29 Azərbaycanın dünyaya daha geniş təqdimatı olacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi qərarı alınmışdır. Təbii ki, bu, hər şeydən əvvəl Azərbaycana olan etimad, inamın göstəricisidir. Son illərdə ölkəmizin bir çox mühüm beynəlxalq konfranslara, tədbirlərə evsahibliyi Azərbaycanın bu sahədə də kifayət qədər təcrübəyə malik olduğunu göstərir.



Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu çərçivədə həyata keçirilən beynəlxalq tədbirləri - SPECA-nın Zirvə görüşü, Beynəlxalq Astronavtika Konqresi kimi mühüm toplantıları nümunə göstərə bilərik. Təbii ki, bu siyahını uzatmaq mümkündür.

COP29-un ölkəmizdə keçirilməsinin bir çox tərəfdən əhəmiyyəti dənməzdir. Amma hər şeydən əvvəl bəzi dairələrin Azərbaycana qarşı qarayaxma kampaniyası apardığı dövrədə yekdilliklə bu qərarın verilməsi ölkəmizə olan inamın, dəstəyin bariz nümunəsidir.

Artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb. Bununla bağlı dekabrın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə tədbirin önəmindən danışan dövlət başçısı qeyd edib ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycanı dəstəyini ifadə edib: "Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmur. Yeni burada yekdil mövqə bir daha özünü göstərdi".

Prezident vurğulayıb ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqtəyi-nəzərdən BMT Baş Assambleyasından geri qalmır. Ona görə də dərhal bütün hazırlıq işlərinə başlanılmalıdır. Prezident tədbirlə bağlı təpəşirqlərini verib.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə əlaqədar "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, COP29 miqyasına, iştirakçılıq sayına və statusuna görə dünyanın ən böyük tədbirlərindən biridir. Son iki COP tədbirlərində 70-100 min iştirakçının qatıldığı, 50-dən artıq dövlət rəhbərinin konfransda iştirakını xatırladan deputat qeyd edib ki, bu baxımdan COP29-a evsahibliyi etmək bir tərəfdən Azərbaycana inamın göstəricisi, həm də ölkəmizin uğurlu təqdimatıdır. Azərbaycanın 2024-cü ildə bu konfransa evsahibliyi etməsi tarixi hadisə olacaq. COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir. Bununla yanaşı, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğuru kimi də qiymətləndirilməlidir. "Çünki COP29-a sistemli şəkildə evsahibliyi edilməsi ilə bağlı fəaliyyət həyata keçirildi və nəticədə bununla bağlı qərar verildi. Beynəlxalq tədbir həm də Azərbaycanın potensialının daha yaxından təqdim edilməsinə imkan verəcək. İndiyədək regionda bu miqyasda konfrans, tədbir təşkil edilməyib. Ona görə bu, həm də miqyasına görə regionda təşkil edilən ilk beynəlxalq konfrans baxımından da xüsusi əhəmiyyət daşıyır".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

COP29-un Bakıda keçirilməsinə qərar verilməsi təsadüfi deyil Azərbaycan ətraf mühitin qorunmasında ən fəal ölkələrdən hesab olunur

Ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə ölkədə vaxtaşırı tədbirlər keçirilir, zəruri addımlar atılır, "yaşıl enerji"dən istifadənin genişləndirilməsi üçün layihələr reallaşdırılır.

Sırr deyil ki, vaxtilə nizamsız, qaydasız neft hasilatı və təmizlənmədən axıdılan tullantılar Xəzər sularının çirklənməsinə səbəb olub. Amma Xəzəri çirkləndirən tullantı sularının 60 faizi Volqa çayının payına düşür. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları da müxtəlif çaylar, o cümlədən Kür vasitəsilə Xəzərə axıdılır. Odur ki, su mənbələrinin çirklənməsinin qarşısının alınması tədbirləri, çirklənmə baş verən ərazilərdə təmizləmə işlərinin həyata keçirilməsi məqsədilə ən müasir texnologiyadan istifadə olunması ölkəmizdə

gerçəkləşdirilən ekoloji siyasətin mühüm istiqamətlərindən birini təşkil edir.

30 ilə yaxın torpaqlarımızın 20 faizdən çoxunun işğal altında qalması nəticəsində həmin ərazilər dövlətin bu sahədə həyata keçirdiyi ekoloji tədbirlərdən məhrum olub, ekoterrora məruz qalıb. Meşələr və təbii sərvətlər Ermənistan tərəfindən talanıb, biomüxtəlifliyə ciddi ziyan vurulub. Üç il əvvəl ölkədə edilən tarixi zəfərdən dərhal sonra Prezident İlham Əliyevin ard-arda imzaladığı fərman və sərəncamlar, eləcə də xüsusi tapşırıqları ilə həmin ərazilərdə quruculuq işlərinə başlanılıb. Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Azərbaycanın başqa bir hədəfi də 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını təmin etməkdir. Həmin

vaxtdan sonra isə daha iddialı hədəf müəyyən edilib: 2050-ci ilə qədər istixana qazlarının miqdarı 40 faiz azaldılacaq. Təbii ki, bu, ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədəki mövqeyindən xəbər verir.

Bu gün Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəfdar olmaqla global iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulan fəal ölkədir. Azərbaycan global çağırışlara etinləndirən, öz töhfəsini verən dövlətdir. Bununla belə, ölkəmiz global iqlim dəyişmələrinin bilavasitə təsirini altındadır. Ona görə də indiki respublika səviyyəsində elə müşavirə, konfrans olmur ki, Prezident orada bu problemlərin həllinin vacibliyini nəzərə çarpdırmınsın, gərəkliliyi adlandırmınsın üçün şəraitin yaradılmasına yol açmasın. Əslində bu cür addımları ölkəmiz 1995-ci ildən atır. Azərbaycanın həmin il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiq

lən. Bundan başqa, ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Rəzləşməsi-ni imzalayıb. Üstəlik də COP tədbirlərində fəal iştirak edən ölkə kimi diqqət çəkir.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində iştirak edib. COP28 çərçivəsində keçirilən tədbirlərdə həmçinin Azərbaycanın müvafiq qurumlarının, o cümlədən energetika, ekologiya və təbii sərvətlər nazirliklərinin, SOCAR-ın rəhbər şəxsləri iştirak edərək mühüm görüşlər keçirilib və müzakirələr aparılıb. Müzakirələrdə xüsusi vurğulanıb ki, indiki dövrdə

dekarbonizasiya məsələlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Ona görə də məsuliyyətli dövlət olan Azərbaycan müvafiq istiqamətlərdə fəaliyyətini global çağırışlara adekvat qurur.

Qeyd edək ki, 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş zirvə toplantısında 120-dən artıq dövlət və hökumət başçısı iştirak edib. Sessiya çərçivəsində Azərbaycan pavyonunda da bir neçə tədbir keçirilib. Pavylyonda ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülən işlərin, həmçinin işğal dövründə ərazilərimizə vurulan zərər və işğaldan sonra - xarabalıqdan cənnətə çevrilmənin görüntüləri nümayiş etdirilib. Pavylyonu ziyarət edənlər daha erməni yalanlarını deyil, Azərbaycanın həqiqətini gördü, doğrularla tanış olub, konkret faktlar osasında həmin torpaqların dirçəldilməsi, Qarabağ və Şərqi

Zəngəzurə yeni nəfəs gəlməsi realıqlarına şahidlik ediblər.

COP28 çərçivəsində Azərbaycanın ölkədə etdiyi uğurlardan biri də gələn il COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi oldu. Belə mötəbər məclisin Bakıda keçirilməsi bir daha Azərbaycanın beynəlxalq nüfuzundan, müasir infrastrukturaya malik olmasından xəbər verir. Azərbaycanın indiyə kimi bir çox beynəlxalq tədbirlərə evsahibliyi etdiyi həqiqətini dəstəkləyən bir çox beynəlxalq tədbirlərə evsahibliyi edəcək və bu tədbir də iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək xüsusi hadisələr və təşəbbüslərlə yadda qalacaq.

O ki qaldı Ermənistanın COP29-a evsahibliyinə namizədliyini geri götürməsinə, bunun səbəbi məlumdur. Bir də ki, global beynəlxalq tədbirlərə evsahibliyi etmək Ermənistan kimi ianələr hesabına yaşayan bir dövlətin çəkəcəyi yük deyil. Azərbaycanın isə beynəlxalq aləmdə müsbət imici və iq-

tisadi-maliyyə imkanları var. Bu günə kimi Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə ortaya yüksək standartlar qoyulub. Uğurlu inkişaf modeli ilə diqqət çəkən Azərbaycana dünya dövlətləri etimad göstərir və inam bəsləyirlər. Ermənistan isə 30 illik işğal siyasəti ilə beynəlxalq imicini zədələyib, üstəlik də 44 günlük Vətən müharibəsinin məğlubiyyəti onu yerlə yeksan edib. İndi orada həm daxili gərginlik var, həm də erməni cəmiyyətinin özünə mədəniyyətinə qarşı vaxtdan qaldığı hökm sürür. Məsələn, bu ilin apreldə İrəvanda keçirilən beynəlxalq idman yarışında Azərbaycan və Türkiyə bayraqlarının yandırılması Ermənistanın başqalarının milli dəyərlərinə dözümsüz olduğunu nümayiş etdirdi.

Azərbaycan isə ekoloji problemlərin həllinə yönəlik "yaşıl ideya"lara qapılarını açır.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələri İslam Ticarət və İnkişaf Palatasının 39-cu Baş Assambleyasında iştirak ediblər

Son illər ölkəmizin türk və islam dövlətləri ilə iqtisadi əlaqələri sürətlə inkişaf edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin hədəflərindən biri islam dövlətləri ilə iqtisadi əlaqələrin genişləndirilməsi və Azərbaycan məhsullarının ixrac potensialını gücləndirmək, yeni coğrafiyalara çıxışı təmin etməkdir.

Bu istiqamətdə ərəb və Afrika ölkələri ilə əlaqələrin qurulması işi də böyük önəm daşıyır.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının üzvü olduğu İslam Ticarət və İnkişaf Palatası bu sahədə mühüm rol malikdir və palatanın fəaliyyətində yeni bir mərhələnin başladığını demək olar.

Sevindirici haldır ki, Palatanın Direktorlar Şurasında Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev də təmsil olunur və mühüm strateji qərarların alınmasında səs hüququ vardır. Yola saldıığımız 2023-cü ildə Palatanın Direktorlar Şurasının iki iclası keçirilib. Bu icaslardan biri, Direktorlar Şurasının 35-ci mötəbər toplantısı iyul ayında Bakıda keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə yüksək səviyyədə keçirilən toplantı çərçivəsində Azərbaycan məhsullarının sərəhsiz də təşkil olunub və bu, qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Dekabrın 16-da növbəti dəfə Qətərdə, İslam Ticarət və İnkişaf Palatasının 39-cu Baş Assambleyası keçirilib. İclasda bir sıra təşkilatxahi məsələlərə baxılıb. O cümlədən, bu



iclasın qərarı ilə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının adı dəyişdirilərək İslam Ticarət və İnkişaf Palatası adlandırılıb. Həmçinin iştirakçı dövlətlər arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Direktorlar Şurasının üzvü, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Şimali Kipr Türk Cümhuriyyətinin Ticarət və Sənaye Palatasının prezidenti Turqay Dəniz arasında əməkdaşlıq memorandumu imzalanıb və tərəflər iqtisadi sahədə əməkdaşlığa bağlı öz üzvlərinə bir sıra öhdəliklər götürüblər.

Tədbirdə palataya üzv 57 ölkəni təmsil edən işgüzar dairələr və sahibkarlar arasında ikitərəfli və çoxtərəfli müzakirələr də aparılıb.

Tədbir çərçivəsində konfederasiya rəhbəri Qətorin Ticarət və Sənaye Palatasının sədri Xalifa Bin Jassim Bin Məhəmməd Əl Sani ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi, biznes sahəsində əməkdaşlığın qurulması, işgüzar səfərlərin təşkili, ticarət imkanlarının genişləndirilməsi və digər məsələlər müzakirə olub. Əsas diqqət Azərbaycanın orqanik kənd təsərrüfatı məhsullarının Qətərə ixracı ilə bağlı məsələlərə yönəldilib. Bu məlumatlar

Xalifa Bin Jassim Bin Məhəmməd Əl Sani çox maraqlandırdı və o, 2024-cü ildə Azərbaycana səfər edəcəyini bildirdi. Palatanın Bakıda keçirilmiş 35-ci iclasını yüksək səviyyədə təşkil etdiyini görən konfederasiyanın rəhbəri Məmməd Musayev təşəkkürünü bildirdi. Əl Sani ölkəmiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün real imkanlar olduğunu söylədi.

Eyni zamanda bir neçə ölkəyə verilən təqdimatlar imkanından istifadə edən Azərbaycanın iqtisadi həyətini maraqlı çıxışı ilə diqqəti cəlb edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Nətovə Məmmədova ölkəmizdəki investisiya imkanları, xüsusən də Qarabağda və Naxçıvanda mövcud biznes mühiti, investirləri maraqlandıran təşviqlər barədə geniş məlumat verib. Uğurlu hadisələrdən biri də Nətovə Məmmədovanın palatanın 5 nəfərdən ibarət olan Ali Akkreditasiya Komitəsinə üzv seçilməsi olub. Yeri gəlmişkən, komitənin ilk toplantısı keçirilib və baş katib çıxış edib.

Bütün görüşlərdə islam ölkələrinin dayanıqlı iqtisadi inkişafı, iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyi, bu sahədə islam ölkələrinin birgə fəaliyyəti müzakirə olub.

"Azərbaycan"

mövzusu olub. Azərbaycanda keçirilməsi planlaşdırılan Dayanıqlı Kənd Təsərrüfatı Forumu da geniş müzakirə edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələcək il ölkəmizdə keçirilməsi ilə bağlı Dubayda ölkə başçıları arasında qəbul etdiyi qərar da sevinclə qarşılandı. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin növbəti böyük uğuru kimi qiymətləndirilib. Beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərilib.

Qeyd edək ki, Qətərdəki biznes görüşlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri olan "Atena Qrup" şirkətinin təsisçisi İsmail Qasımov, Qadın Sahibkarları Assosiasiyasının sədri Səkinə Babayeva, "Göyçay sūd" şirkətinin təsisçisi Kəmalə Bədəlova, İdarə Heyətinin sədri Mustafa Bədəlov və digərləri iştirak ediblər.

Məlumat üçün bildirdik ki, İslam Ticarət və İnkişaf Palatasının üzv ölkələrinin ərazisi 32 milyon kvadratkilometrdən çoxdur. Dünyanın quru sahəsinin 6,2 faizi bu dövlətlərin payına düşür. Üzv ölkələrin əhalisi 1,9 milyard nəfərdən çoxdur, bu isə dünya əhalisinin 23,8 faizi deməkdir.

İslam Ticarət və İnkişaf Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi 9 trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili məhsulun 9 faizini təşkil edir.

Azərbaycanın xarici ticarət dövriyyəsinin 9,3 milyard ABŞ dolları həcmində olan hissəsi və ya 18 faizi İslam Ticarət və İnkişaf Palatasının üzv ölkələrinin payına düşür.

"Azərbaycan"

Xankəndidə Zəfər matçı

Bu gün Qarabağın mərkəzində silah deyil, "qol" səsləri eşidiləcək

Xankəndi bu gün həmişəkəndən daha doğma, daha öziz gəlir bizlərə... Çünki illər sonra istəyinə qovuşub, osl sahiblərinin himayəsinə qayıdıb xanın kəndi...

Bu qədim şəhərimiz indi başqa bir təbiətlə, dağların, daşlarının gözəl bir görkəmi ilə özizlərinin yolunu gözləyir...

Əlbəttə ki, doğma ağuşa qayıdan Xankəndi bu sevinci elə əbədi də yaşayacaq. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin burada qaldığı üçrəngli bayrağımız bir daha enməyəcək. O bayraq təkə bir dövlət rəmzimiz deyil, həm də hər birimiz üçün qürur, ləyaqət, qeyrat simvoludur.

Nə xoşbəxtlik ki, bu möhtəşəm tarixin şahidi olan nesilik. Bundan böyük sevinc, böyük fərəh ola bilməz.

Xanın kəndi futbolçulara qucaq açır

İndi bu yurd yerlərimizdə həyat qaynayıb. Bir vaxtlar düşmənlə tapdağında inləyən torpaqlarımızda misli görünməyən quruculuq işləri aparılır. Yurd həsrəti ilə alışıb-yanan keçmiş məcburi köçkünlərimiz dogma el-obalarına qayıdır. Hər gün ölkəmizin müxtəlif ərazilərindən Qarabağ və Şərqi Zərgözüə köç karvanı yola düşür.

Bir sözlə, Müzəffər sərkərdəmiz İlham Əliyevin yenidən qurduğu Qarabağ və Şərqi Zərgözü cənnətməkəna çevrilir.

Bu gün - 21 dekabr 2023-cü ildə isə Xankəndidə daha bir möhtəşəm tarixi an yaşanır. Xankəndi şəhər stadionunda Azərbaycanı həm də futbol yarışlarında dünyaya tanıdan, Avropa kuboklarında tarix yazan Ağdamın "Qarabağ" klubu möhtəşəm matçı keçirəcək. Azərbaycan kubokunun 1/8 finalında "Qarabağ" və MOİK komandaları üz-üzə gələcək.

Xanın kəndi bu dəfə futbolçulara qucaq açır. Son 35 ildə ilk dəfə Azərbaycan futbol komandalarının möhüz Xankəndidə oyuna çıxması möhtəşəm dirçəlişin təzahürü kimi dünyaya səs salır. Qarabağda silah deyil, "qol" səsləri eşidilir.

Bu həm də Azərbaycana pis gözlə, düşmənçilik təkəkkürü ilə baxanlara bir mesajdır. Elə bu səbəbdən Xankəndi şəhər stadionunda keçiriləcək "Qarabağ" - MOİK matçı təkə bir idman hadisəsi deyil. Onun siyasi əhəmiyyəti, siyasi yükü də olduqca böyükdür.

Bu qarşılaşma Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbənin təzahürü, onun dünyaya növbəti sülh me-



sajdır. Azərbaycanın Zəfərinin göstəricisidir. Xankəndi şəhərində Dövlət bayrağını ucaldarkən Müzəffər Ali Baş Komandanın dediyi kimi, biz bu qələbəyə layiqik. Çünki Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə edib.

Stadion matçı hazırdır

Son 35 ildə ağır məhrumiyyətlərdən, çətinliklərdən, sınaqlardan çıxaraq addım-addım əbədi bərqərar olduğumuz qələbə zirvəsinə yetmişik. Bu gün keçiriləcək "Qarabağ" - MOİK oyununun bu baxımdan nə qədər böyük anlam daşdığına təsəvvür etməmək mümkün deyil. Bu oyun bir daha onu təcəssüm etdirir ki, Azərbaycan təkə iqtisadi, hərbi, siyasi baxımdan deyil, həm də idman sahəsində də inkişaf etmiş ölkələr sırasına addımlayır.

Xatırladaq ki, Xankəndi stadionunun inşasına 1955-ci ildə başlanılıb və 1956-cı ildə istifadəyə verilib. Stadion ilk dəfə İosif Stalinin, bir neçə il sonra isə Stepan Şaumyanın adı daşılıb. 1991-ci ildə şəhərin tarixi adı qaytarıldıqdan sonra "Xankəndi şəhər stadionu" adlandırılıb. SSRİ dövründə stadionda "Qarabağ Xankəndi" futbol klubu ev oyunlarını keçirib. Xankəndi separatçılardan təcizləndikdən sonra stadionda aparılan təmir-bərpa işlərindən sonra qondarma rejimin "bayraq"ının rənglərində olan oturaqlar zibiləliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri yıxılıb, stadion müasir tələblərə cavab verən formada qurulub.

Qarabağın Azərbaycan olduğu idman dili ilə bütün dünyaya çatdırılır

Bəlkə də kənardan baxanlara bu gün keçiriləcək, "Qarabağ" - MOİK oyunu adı bir idman hadisəsi kimi gələ bilər. Amma hər bir azərbaycanlı üçün bu oyun kökü

Elçin CƏFƏROV,
"Azərbaycan"

Bakıda "Media savadlılığı" konfransı keçirilib

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDIA) təşkilatçılığı ilə dekabrın 20-də 500 gəncin iştirakı ilə "Media savadlılığı" konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, "Media savadlılığı" həftəsi çərçivəsində təşkil olunmuş konfransın açılış mərasimində çıxış edən MEDIA-nın icraçı direktoru Əhməd İsmayilov informasiya axınının sürətlə artdığı müasir dövrdə cəmiyyətdə informasiyanın etibarlılığını müəyyən etmək üçün düzgün bacarıqların inkişaf etdirilməsinin həm milli media məkanının inkişafı, həm də ölkə üzrə uzunmüddətli sosial-mədəni inkişafın təşviqi üçün başlıca amillərdən biri olduğunu vurğulayıb. O bildirib ki, müşahidə edilən informasiya bolluğu, cəmiyyətin məlumat obyektiv tərkibini müəyyən etməkdə çətinliklərlə qarşılaşması mediada savadlı istehlakçılardan yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl addımların atılmasını tələb edir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən



sonra yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib. Xüsusən Ümmümilli Lider Heydər Əliyevin medianın inkişafına, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, beynəlxalq standartların uyğunlaşdırılmasına, media nümayəndələrinə göstərdiyi yüksək diqqət və qayğı danılmaz faktır. Media sahəsində yaradılmış önəmləri daha da möhkəmləndirən Prezident İlham Əliyev bu sahədə xüsusi diqqət və qayğı göstərir.

Xidmət rəisi dünya əhalisinin böyük hissəsinin media savadlılığı ilə bağlı fundamental bilik və bacarıqlara malik olmadığını, onlayn mühitdə təhlükəsiz şəkildə naviqasiya qabiliyyətinin məhədu olması səbəbindən belə əhəli qruplarının, xüsusilə gənclərin mediada yer alıb müxtəlif məlumatların mənfi təsirlərinə məruz qalma riskinin kifayət qədər yüksək olduğunu, bu isti-

qamətdə ardıcıl tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra MEDIA-nın mediaya dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndərova "Media savadlılığı" platformasının - "medialiteracy.media.gov.az"-in təqdimatını edib.

Daha sonra Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsinin müavini Feyzə Gizligidər "İzlədiklərinizin izi qalar" mövzusunda çıxış edib.

Konfrans çərçivəsində "Rəqəmsal dövrdə gənclər və media savadlılığı" mövzusunda panel sessiya keçirilib.

Sessiyaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova bildirib ki, agentliyin fəaliyyət istiqamətində həm də media savadlılığının təhsilə, nazirliyin media savadlılığı istiqamətində gördüyü işlər, onun ayrıca fənn olaraq orta

olan gənclər saxta xəbərlərin təsirinə düşməməli və istənilən kontentə tənqidi yanaşma sergiləməlidirlər. Eyni zamanda onların faktı və vizual materialları yoxlayan proqramlardan da məlumatlı olmaları çox önəmlidir.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Rəhil Cabbarov çıxışında dezinformasiyanın sürətlə yayılmasının gənclər üçün birbaşa təhlükə mənbəyi olduğunu qeyd edib. Bu halın onların inkişafına, maariflənməsinə, təhlükəsizliyinə təsir və onun aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev rəqəmsal dövrdə media savadlılığının tədrisində tətbiqinin aktualından, nazirliyin media savadlılığı istiqamətində gördüyü işlər, onun ayrıca fənn olaraq orta

məktəb üçün tədris proqramına salınması və ümumiyyətlə, bu sahədə perspektiv layihələr haqqında danışıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bölmə rəisi Murad Babayev isə kibərhücum, kibərtəhlükəsizlik terminləri, ümumiyyətlə, gənclərin sosial media alətlərindən istifadəsi məsələləri barədə konfrans iştirakçılarna məlumat verib.

Qeyd edək ki, media savadlılığının artırılmasına dair tədbirlərin məqsədi məlumat istehsalı və istehlakı proseslərdə savadlılığı anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir.

Konfransın sonunda "Media savadlılığı" mövzusunda keçirilən onlayn sorğunun qəbilələri mükafatlandırılıb.

IDEA İctimai Birliyi paytaxtın Nərimanov rayonunda yeni "Bizim həyat" in açılışını edib

Dekabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlməmiş "Bizim həyat" layihəsi çərçivəsində yenilənən növbəti həyat sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyat Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40, 42, 44, Yusif Vəzir Çəmənəzimin küçəsi 106/44 və Əliyev küçəsi 65, 67, 69 ünvanında 1600 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaların əhatə edir.

"Bizim həyat" layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sünütnunu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.



AZƏRTAC xəbər verir ki, abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhədu insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistemli idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb. Eyni zamanda, ərazidə 18 söhbətgah, çoxsaylı oturaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istəkləri və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 540 ədəd müxtəlif növ ağac, 13800 ədəd kol və 4500 ədəd mövsümi güllər əkilib, 3500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azaldan 2000 ədəd adi daşmaşağı və digər sarmaşan bitkilər əkilməklə "yaşıl sədlər" (green barriers) yaradılıb.



QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR dirçəliş yolundadır

İlq bir payız günüdür. Səhər ertədən yola çıxmış, Gedəcəyimiz məkan da əvvəlki günlərdəkindən fərqlidir. Səfərimizi, günümüzü fərqli edən üz tutduğumuz ünvandır, gedəcəyimiz, görəcəyimiz yerlərdir. Ünvan bizim üçün müqəddəs olan bir yerdir - doğma kəndimiz, rayonumuz, el-obamız və ata-baba yurdumuzdur.

30 illik ayrılıqdan sonra işğaldan azad olunan Zəngilana ilk gedişimiz deyil. 29 sentyabr 2021-ci ildə ezamiyyətə gedərkən yolluğu kəndimizə dönmüş, 28 illik ayrılıqdan sonra evimizə baş çəkmişdik. 2020-ci ilin payız günlərində düşmən kənd-kəsəklərimizdən qovulmuşdu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməniləri geri oturtmuş, işğala son qoymuşdu. Artıq insanlarımız kimi torpaqlarımız da rahat nəfəs alır.

Sonuncu dəfə doğma ocaqlarımıza gəldiyimiz günün üstündən iki ildən çox vaxt keçmişdi. Amma bizə elə gəlirdi ki, bu səfərimiz dünən-sırağün olmuşdu. Ata-baba yurdunu görmək həsrətiylə yaşayırdıq. Uşaqlığı, gəncliyi keçən yerlər insan üçün həmişə əziz və doğma olur. Heç vaxt unudulmur, yaddan çıxır.

Saatın oqrəbləri irəli dartdıqca zaman ayaq saxlamadan keçir. Zaman keçdikcə, məşinumuz irəlilədikcə, şəhərlər, kəndlər yavaş-yavaş ötüb bizdən arxada qalır. Füzuli rayonunun 1993-cü ilin sonlarında işğal olunmuş və 1994-cü ilin əvvəllərində ordumuzun qəhrəman zabit və əsgərlərinin düşməni məğlubiyyətə uğradıb azad etdiyi kəndlərindən keçirik. Hər addımına bələd olduğum bu yerlərlə yol yoldaşlarım da tanış olurlar.

Lələtəpənin zirvəsində dalğalanan bayrağımız...

Füzuli rayonunun bir neçə ay işğaldan qalmış və sonra azad olunmuş kəndləri uğrunda getmiş döyüşlərdən danışanda yolumuza davam edirik. Budur, artıq rayonun Şükürbəyli kəndindən keçib Horadiz qəsəbəsinə yaxınlaşırıq. Gündən-günə gözəlləşən bu qəsəbəni də keçəndən az sonra 2020-ci ilin payız günlərində işğaldan azad olunmuş torpaqlarımıza başlayırıq. Uzaqdan əvvəl ezamiyyətə gəldiyimiz hərbi hissənin yerləşdiyi əraziyə tərəf boylanırıq. Bir vaxtlar əsgərlərin yerləşdiyi, yaşadığı binalarda, binaların hətəyində kimsə gözə dəymir. Dəyər də bilməz! Çünki hərbiçilərimiz bu gün Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Şuşada, Xankəndidə, Xocalıda və işğalçılardan təmizlənməmiş başqa ərazilərimizdə xidmət edirlər.

Cəbrayıl və Füzuli rayonlarının birləşdiyi və ayrıldığı sahədə qarşıdurulmuş keçid məntəqəsinin qarşısında dayanırıq. Sənədlərimizi yoxlayırıq. Şükür, ortalığa elə bir problem çıxır. Məntəqəni keçirik. Bir az da irəli gedib yol ayrıcına çatırıq. Sol tərəfə gedən yol Cocuq Mərcanlıya, sağ tərəfə gedən yol isə qollarını ucu-bucağı görünməyən Haramı düzünə tərəf uzadır. Heç yeri dönməyən düz gedən yol isə Cəbrayılın Arazboyu sıralanmış kəndlərinə doğru boylanır. Uzun illər idi ki, bu yol üzümüzdə bağlı qalmışdı. İkinci Qarabağ müharibəsində şanlı ordumuzun düşmən üzərində qazandıqı qələbə bu yolun qarısını üzümüzdə geniş açdı.

Bir vaxtlar Cocuq Mərcanlıda yerləşmiş mövqelərimizə tərəf ha baxsaq da, heç nə gözə dəymir. Aprel döyüşlərindən sonra mövqelərimiz bu istiqamətdə idi. Vətən müharibəsindən əvvəl ezamiyyətə gələndə həmin postlara baş çəkər, yurdumuzu qoruyan zabit və əsgərlərlə görüşürdük. Artıq xatirələrə hopmuş o günlərdə indi dayanmadan gəldiyimiz yola həsrətlə baxarıdıq. Günlərin birində bu yollarla doğma ocaqlarımıza gətməyi arzu-




Doğma ocağımıza uzanan yollar - nisgili sevincə dəyişən anlar...



layardıq. Onda bu arzular reallıqdan çox uzaq idi, əlatmaz görünürdü. İndi budur, illərcə əvvəl üreyimizdən keçən arzular reallaşmış. Reallaşan arzular sevinən gözələrdə çiçək açıb, gül açıb. Şükürlər olsun ki, bu arzular ürəklərdə qalıb kif bağlamadı. Arazın sahillərinə nə qədər göz gözdürsək də, müharibədən əvvəlki yerləri görmək bizə qismət olmurdu. Çox qərbdə, indi də o yerlər üçün darıxırıq, oraları görmək istəyirik.

Ətrafa göz qoyma-qoya dayanmadan irəli gedirik. Yolumuz Aprel döyüşlərində erməni işğalçılarından azad olunmuş Lələtəpə yüksəkliyinin ötkələrindən keçir. Xatırlayırıq ki, 2016-cı ildə dörd gün bu yüksəklik uğrunda gərgin döyüşlər getdi. Həmin günlərdə hərbiçilərimiz bir yerdə ayaq saxlamadılar, silahlar susmadı, zirehli texnikalar dayanmadı. Ordumuzun cəsur zabit və əsgərləri cəsarətlə vuruşaraq ermənilərə qalib goldılar. Böyük strateji əhəmiyyətə malik olan Lələtəpəni işğalçılardan azad etdik. Bu uğurlu döyüşlər zamanı düşməni sarsıdıcı zərbələr vuruldu. Qəsbkarlar dörd gün ərzində xeyli itki verdilər. Yol yoldaşlarımızla Lələtəpə uğrunda gedən döyüşlər barədə danışırıq. Zabit və əsgərlərimizin igidliyini, erməni qəsbkarları ilə necə qorxmadan vuruşduqlarını xatırlayırıq.

Lələtəpənin zirvəsində baxdıqca qürur hissləri keçirik. Yüksəkliyin ön uca nöqtəsində üçrəngli bayrağımız özəmətlə dalğalanır. Bu, belə də olmalıdır. Axı Lələtəpə xalqımızın qalibiyyət rəmzidir. Vətən mü-



haribəsindəki uğurlarımızın qiymətlərini də elə Aprel döyüşlərindən götürülmüşdü. Bu yüksəkliyin azadlığı uğrunda neçə-neçə zabit və əsgərimiz canından keçmişdi. Lələtəpədə dalğalanan bayraq sanki şəhərlərin ruhuna keşik çəkirdi. Byraqımız Lələtəpədə əbədi dalğalana-cuq. Uğrunda qanlı döyüşlər getmiş bu yüksəklik gələcəkdə ziyarətə gəh çevriləcək.

Düşmən mövqelərində müharibənin qanlı izləri qalmışdı

Bu anlarda yadıma düşdü ki, İkinci Qarabağ müharibəsi başlamazdan iki gün əvvəl - 25 sentyabr 2020-ci ildə biz bu bölgəyə ezamiyyətə gəlmişdik. Həmin gün əvvəlcə Cocuq Mərcanlıdakı mövqelərimizdə olmuş, sonra isə Lələtəpəyə dalxmışdıq. Əsgərlərimizin dayan-dıqları postlardan dərindən illərdən bəri erməni işğalında qalmış torpaqlarımıza həsrət süzülən baxışlarla

baxmışdıq. Ərazini yaxşı tanıyan hərbiçilərimiz evləri uçurulub-dağıdılmış yaşayış məntəqələrini bizə göstərərək demişdilər ki, üzübüz dayandıqımız Cəbrayıl rayonunun Nüzgar kəndidir. Sol tərəfdəki isə Füzuli rayonunun Kənd Horadiz kəndidir. Ermənilər bu yerlərdə dağınıq-şəhərcə qoymamışdılar. Vəhşicəsinə dağıdılmış bu yaşayış məntəqələri min illərin xarabalığına bənzəyirdi. Hər yer viran edilmişdi, hər yer dağıdılmışdı. İki gündən sonra - 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində Vətən müharibəsi başladı. Elə həmin gün də Azərbaycan Ordusunun zabit və əsgərləri əks-hücum əməliyyatlarına sentyabrın 25-də dayanıb dərindən baxdığımız mövqelərdən başladılar. 44 günlük Vətən müharibəsinin əvvəlki günlərində Cəbrayılın Nüzgar, Füzulinin Kənd Horadiz kəndləri erməni işğalçılarından azad olundu. Qoşunlarımızın Qarabağa doğru irəliləməsi üçün geniş yollar açıldı.

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə ordumuzun açdığı bu geniş və təhlükəsiz yollarla Cəbrayıl rayonundan keçib üzü Zəngilana, doğma el-obalarımıza gedirik. Böyük Mərcanlı kəndinin gərəyində məşini saxlayıb bir vaxtlar ermənilərin postları, mövqeləri olmuş yerlərə baxırıq, mövqelərdən, güllələrdən qorunmuş üç il əvvəlki işğalçılara bu mövqelərdən Lələtəpədəki, Cocuq Mərcanlıdakı və yaxınlıqdakı başqa postlarımızı atəşə tuturdular. Düşmən postlarında həm də torpaqlarımızın Vətən müharibəsində atdıqları mərmilərin izləri qalıb. Əraziyə düşən mərmilər torpaqda dərin sırımlar açıb, toztorpağı göyə sovurub. Hər addımda hiss olunur ki, bu mövqelərin azad olunması uğrunda gərgin döyüşlər gedib. Ordumuzun hərbiçiləri həmin

döyüşlərdə böyük hünər və rəşadət göstərərək düşmənləri elə mövqelərində məhv ediblər. Torpaqlarımıza göz dikmiş ermənilərin burunlarını ovublar. Dəqiq atəş zərbələri ilə yağların özləri ilə bərabər zi-rəhli texnikalarını da, artilleriya qurğularını da zərərsizləşdiriblər.

Düşmən mövqelərində qalmış müharibənin qanlı izlərinə baxdıqdan sonra yolumuza davam edirik. Uğrunda getmiş gərgin döyüşlərdən xəbərsiz-ətərsiz olan çöllər, düzlər indi üzümüzdə gülür. Yolun yaxınlığındakı üzümlük sahələri diqqətimizi cəlb edir. Uzun illər baxımsız qalsa da, tənəklər qurumamışdı. Bərəkətli torpaqdan, göyden yağın yağışdan güc alaraq "ölməyib", doğma sakinlərinin yolunu gözləyib. İnsan həyatını duyan torpaq yenidən oyanıb cana gələcək, həyat əvvəlki axarına düşəcək. İllərdən bəri kədərli qalmış insanların da, torpağın da üzü güləcək. Sanki keçmiş illər, keçmiş aylar bir göz qırıpımında geri dönəcək.

Hər tərəfdə quruculuq işləri aparılır

İrəli getdikcə gördüyümüz quruculuq işlərindən üreyimiz açılır. Hər yer yenidən tikilir, hər şey yenidən salınır. Yolda qarşımıza daha çox ağır tonnaqlı yük maşınları çıxır. Bu yük maşınları sanki aparılan quruculuq işlərinin döyünən üreyi, vuran qoludur. Quruculuq işlərində istifadə olunan bütün yükləri bu maşınlar daşıyıb ünvanına çatdırır. Sürücülər gecə-gündüz yollardadır,

sükan arxasındadır. Cəbrayıldan üzü Zəngilana, Qubadlıya, Laçına, Şuşaya, Xankəndiyə, Xocalıya uzanıb gedən yollara asfalt döşənir. Yollarda işləyən texnikalar dayanmır. Bir müddətdən sonra bu yol istifadəyə verəcək. Ondan sonra insanlar bu yollarda çox rahat hərəkət edəcəklər.

Dağıdılmış kəndlərə, viran qoyulmuş yurdlara ürək ağrısı ilə baxırıq. Keçdiyimiz, gördüyümüz yaşayış məntəqələrində salamat qalmış bir ev belə gözə dəymir. Erməni işğalçıları bütün evləri, binaları yerlə yeksan ediblər. Hər yerdə diqqətimizi cəlb edən erməni vəhşiliyinin izləri qəsbkarların qəddarlığından xəbər verir. Bir vaxtlar bu evləri tikən, içində rahat ömür sürən insanların erməni işğalı nəticəsində 1993-cü ilin yay günlərində doğma ocaqlarından didərgin düşdülər. Uzun illər çətinliklə, məşəqqətlə dolu ömür yaşayıblar. İkinci Qarabağ müharibəsi qələbə ilə başa çatdıqdan sonra vəziyyət tamamilə dəyişdi. Qaçqınların geri dönmələri üçün illərdən bəri bağlı qalan qapılar açıldı. Ata-baba torpaqlarından didərgin düşmüş insanlar qələbə sevincini yaşaya-yasaya: "Biz artıq qaçqın deyilik" - söyləyirdilər! Bəli, artıq onlar qaçqın deyildilər. Çünki Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan qalmış torpaqları düşmənlərdən azad etmişdi. Artıq ermənilərin dağıdılmış xarabalığına çevirdikləri doğma el-obaları bu insanların yolunu gözləyirdi. Ata-baba yurduna dönəcək keçmiş qaçqınlar böyük zəhmət bahasına olsa da, kənd-kəsəklərinə yeni nəfəs verəcək, yeni həyat gətirəcəklər. Qoynunda doğulduqları torpağı əkbib-becərəcəklər, dirçəldəcəklər.

Zəngəzurə gedən yollar, gələn yollar

Dağıdılmış evlərə baxanda ovqatımız korlansa da, gördüyümüz quruculuq mənzərələrindən qəlbi-miz itfixarla dolur. Yolun sol tərəfi ilə dəmir yolu xətti, sağ tərəfi ilə asfalt yol çəkilib. Çəkilib bu yollar qoşa qollar kimi irəli - üzü Qarabağa, Zəngəzurə tərəf uzanır. Hələlik bu yollarda gediş-gəliş yoxdu, sakitlikdi. Amma quruculuq işləri başa çatandan, insanlar doğma ocaqlarına qayıtdıqdan sonra yolların sakitliyi pozulacaq. Yollar, döngələr maşınlarla dolacaq. Onda ətrafdakı dağ-dərələr də səs-küydən diksinəcək. Çəkilib bu yollar gətirəcək Zəngəzurdan keçməklə bizi Naxçıvana, oradan da bütün dünyaya qovuşduracaq. Zəngəzurə gedən yollar, gələn yollar dünyanı gözib dolaşmağa hazırdır.

Cəbrayıldan çıxmağında yolun sol tərəfində uzaqdan istehkamçıları gördük. Onlar iş başındaydılar. Müharibənin zəfərlə başa çatmasından üç il əvvəl vaxt keçməsinə baxmayaraq, hələ də bu əraziləri sona qədər minalardan təmizləmək mümkün olmayıb. Çünki ermənilər hər qarış, hər addımı minalayırıblar. Basdırıqları minaların xəritələrini də vermək istəmirlər. Verdikləri də heç nəyə yaramır. İstehkamçıları minaları axtara-axtara, zərərsizləşdirərək dayanmadan irəli gedirlər. Onların aşkarlayıb çıxardıqları hər min insan həyatının xilası deməkdir. Hər şeyin bir başlanğıcı olduğu kimi bir sonu da var. Gün gələcək ki, istehkamçılar da başladığı işləri yekunlaşdıracaqlar. Torpaqlarımızı ermənilərin basdırıqları bütün minalardan və partlamamış silah-sursatlardan təmizləyəcəklər. Doğma ocaqlarına dönmüş insanlar ata-baba yurdlarında təhlükəsiz sərəitdə yaşaya-cıqlar. Heç vaxt ölümlə üz-üzə gəlməyəcəklər.

(Ardı var.)

Elçin VƏLİYEV,
Vahid MƏHƏRRƏMOV,
Dönməz ABBASOV,
"Azərbaycan"

Bakı-Zəngilan-Bakı



REGIONLAR

Sumqayıtlılar daha bir tədbirlə Ulu Öndəri anıblar

Sumqayıtda Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Öncə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Z.Fərəcov vurğulayıb ki, Heydər Əliyevin xüsusi diqqəti və qayğısı ilə 70-80-ci illərdə Sumqayıt dinamik inkişaf edib: "Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi in-



Ulu Öndərə həsr olunmuş filmin nümayişindən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirdi ki, çoxşəxslilik tariximizin ən böyük nailiyyətlərindən biri Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında özünü qurban edən xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönmədə görülən işlər respublikamızın qüdrətini artırmışa, tarixi nailiyyətlər qazanmasına səbəb olub".

kişifində, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin səviyyəsinin yüksəlməsində Ulu Öndərin misilsiz xidmətləri olub. Dəfələrlə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi düşüb".

Tədbirdə Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Akif ƏLİYEV,
"Azərbaycan"

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb

Naxçıvan Muxtar Respublikasında dekabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 19 faiz artaraq 14931 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 29,2 faiz artıb və 443 təşkilatı edib. Aktiv obyektlerin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 19 faiz artaraq 5306-ya çatıb.

Payızlıq əkin sahələrinin sığortalanma müddəti uzadılıb

Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması üzrə fermerlər üçün nəzərdə tutulan müddət uzadılıb.

Aqrar Sığorta Fondu elan edir ki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 15 yanvar 2024-cü il tarixinədək davam edəcək.

Əkin sahələrini boyan edən fermerlərin həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin ediləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər.

Fond bildirir ki, 2024-cü il 15 yanvar tarixinədək göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilməsi haqqında 1 sentyabr 2021-ci il tarixli fərmanına əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları aqrar sığorta olunmaqla verilir.

Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən, buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkiləri üzrə əkin subsidiyaları aqrar sığorta olunmaqla ödənilir.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmət və sığorta məhsulları, eləcə də sığorta tarifləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet sahifəsindən və sosial media hesablarından əldə etmək mümkündür.

İlə yekun vurulur

Həyata keçirilən irimiqyash islahatlar, iqtisadiyyata cəlb olunan investisiyaların həmin ildən-ilə artırılması ölkəmizdə aqrar sahənin də inkişafına müsbət təsir göstərir. Dünyada təbii ehtiyatların tükəndiyi bir vaxtda əhalinin ərzaq təhlükəsizliyinin qorunması istiqamətində görülən işlər, daxili bazarın idxaldan asılılığını azaldılması, yerli istehsalın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsiz qalmır.

Bunu kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan Goranboy rayonunun təmsilçisi aydın görmək olar. Son illər rayonun aqrar sektorundan qazanan uğurlar onu deməyə əsas verir ki, təsərrüfat sahibləri dövlətin bütün güzəştlərindən maksimum istifadə etməklə daha çox məhsul istehsal etməkdə uğurlu olurlar.

İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edən rayonda demək olar ki, hər il yüksək göstəricilərə nail olunur. Təkcə bu ilin göstəricilərinə nəzər salaq. Cari il taxılçılıq üzrə orta məhsuldarlıq 33,1 sentnerə çatıb. Başqa sözlə desək, zəmilərdən 75376 ton məhsul biçilib. Bütün başa çatdıqdan dərhal sonra gələn ilin məhsulu üçün hazırlıq işlərinə başlanılıb. İndiyə qədər rayon ərazisində hüquq şəxslərə məxsus sahələrdə 16448 hektarda taxıl səpinə aparılıb.

Ənənəvi kənd təsərrüfatı sahələrindən olan pambıqçılıqda inkişafı diqqət mərkəzində saxlanılır. Goranboyularda bu gəlirlili sahənin sürətli inkişafına nail olmaq, məhsul istehsalını artırmaq üçün bütün imkanlardan istifadə edilir. Qeyd edək ki, rayonda pambıqçılıqla əsasən MKT, "Azər Pambıq" və "Goran Cotton" MMC-lər məşğul

olur. Bu il şirkətlər 388 fermerlə müqavilə bağlayaraq 1539,8 hektarda çiyyə səpmişlər. "May 455", "Lazer", "Bo-yaz Altın 1440", "Bete 320" pambıq toxumlarının əkinə aparılmış 1539,8 hektardan 4200 tona yaxın məhsul əldə edilmişdir. Məhsuldarlıq 27,5 sentner olmuşdur.

Cari ildə rayonda digər kənd təsərrüfatı bitkilərinin istehsalında da yüksək göstəricilər əldə edilmişdir. Belə ki, 45,4 hektarda şəkər çuğunduru əkilmiş, hər hektardan 148 ton məhsul toplanmışdır. Azərbaycanda ikinci texniki bitki sayılan tütünçülük rayonda Zeyvə, Yenikənd, Şəfaq, Qarabaq, Todan və Qaracanaq kəndlərinin sakinləri məşğul olurlar. Əsasən rayon ərazisində "Virginia" sortu əkilir. Əvvəlki illərdə olduğu kimi, bu il də tütünçülük yüksək göstəriciyə nail olmuşdur. Əkin aparılmış hər hektardan 21,2 sentner olmaqla 17 ton quru tütün əldə edilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 5 ton



Taxılçılıqdan arıçılığa... Goranboyulı fermerlər aqrar sektorun bütün sahələrində istehsalı artırblar

çoxdur. Günəbaxan və qarğıdalı istehsalında da artım olmuşdur. 2349 hektardan məhsuldarlıq 29,2 sentner olmaqla ümumilikdə 6860,2 ton günəbaxan yığılmışdır. Qarğıdalıya gəldikdə, cari mövsüm rayon üzrə 417 hektardan 2098,2 ton məhsul götürülmüşdür ki, bu da 50,3 sentner məhsuldarlıq deməkdir.

Goranboy çoxillik bitkilərin istehsalında da fərqlənir. Belə ki, 14923 hektardan məhsuldarlıq 45,7 sentner olmaqla ümumilikdə 68249,3 ton yonca biçilmişdir. Rayonda heyvandarlıq inkişaf etdirilmək üçün bu il daha 648 hektarda yeni payızlıq yonca əkinə aparılmışdır.

Rayon sakinləri tərəvəz və bostan bitkilərindən, eləcə də meyvəçilikdən hər il xeyli qazanc əldə edirlər. Əvvəlki illərdə olduğu kimi, bu il də Goranboy kəndli 1475,5 hektarda bostan və tərəvəz məhsulları əkməyə və gərgin əmək sərf edərək hər hektardan 102,4 sentner olmaqla 15109,1 ton məhsul götürmüşdür. Hazırda rayon ərazisində 3249,8 hektar meyvə bağı da vardır. Cari il həmin bağlardan 31394,3 ton xurma, nar, ərik toplanmışdır.

Yola saldıqımız il rayon heyvandarları üçün də uğurlu hesab etmək olar. Son statistika görə, rayonda 38,7 min iribaşlı, 143,6 min xırdabaşlı hey-

van saxlanılır ki, bu da əvvəlki illərdəki göstəricilərdən xeyli çoxdur. Heyvandarlığın inkişafını sürətləndirmək və cins tərkibini yaxşılaşdırmaq üçün rayonda süni mayalanmaya üstünlük verilir. Təkcə cari il 3754 baş heyvanda süni yolla mayalandırma aparılmış və 1684 baş sağlamlıq buzov alınmışdır. Goranboyun iqlim şəraiti arıçılıq inkişafına da geniş imkanlar açır. Yəqin bunun nəticəsidir ki, hər il rayon sakinləri arasında arıçılığa maraqlar artır. Hazırda Goranboyda 184 arıçıya məxsus 16020 arı ailəsi var ki, bu da keçən ilkindən 2 min arı ailəsi çoxdur.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Müasir texnologiyalar sürətlə aqrar sektora da ayaq açır

Tezliklə mexanizator texnikasını... evdən idarə edəcək

Xəbər verdiyi kimi, Kürdəmir rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 2023-cü ilin sonuncu Aqrar İnnovasiya Festivalı keçirilib. Festivalda Sabirabad, İmişli, Zərdab, Ucar, Göyçay, Ağsu, Hacıqabul rayonlarının fermerləri iştirak ediblər.

Məlumdur ki, indiki zamanda kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi həm də müasir innovasiyaların tətbiqi ilə bağlıdır. İnnovasiyalar iqtisadiyyatın aqrar sektorunda istehsalın texniki, texnoloji və təşkilati əsaslarını yeniləməsi üçün baza yaradır və məhsuldarlığın artırılmasında, rəqabətqabiliyyətli məhsul istehsalında böyük rol oynayır. Kənd təsərrüfatında innovasiyaların tətbiqi aqrar sahədə torpaq və su resurslarının qorunmasına və onlardan səmərəli istifadə etməyə də əlverişli imkanlar yaradır. Bu baxımdan ən müasir texnoloji avadanlıqların geniş yayılması qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət etmiş olur ki, bu da ekoloji tarazlığın qorunulmasının mühüm amillərindən biridir.

İnnovasiya insanın intellektual fəaliyyətinin, eləcə də kəşflərinin, ixtiralarının son nəticəsi olan yenilənmə, yaxşılaşma və sürət deməkdir. İqtisadiyyatın bütün sahələrində istifadə olunan yüksək texnologiyalar, müasir avadanlıqlar cəmiyyətin inkişaf strategiyasının göstəricisidir.

Deyənləri aqrar sektora da şamil etmək olar. Təbii ki, aqrar sektorun inkişafı innovasiyaların tətbiqi dairəsinin da-

ha da genişləndirilməsinə və bu istiqamətdə potensialın artırılmasına bağlıdır. Çünki kənd təsərrüfatında tətbiq edilən hər bir innovasiya məhsuldarlığı və gəlirləri artırır. Dronlardan istifadə, "ağıllı bağ", müasir əkin üsulları, zərərvericilərə qarşı müasir bioloji mübarizənin tətbiqi, biotexnologiya laboratoriyalarının və virusuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin peyk vasitəsilə müəyyənləşməsi son illərin innovativ yenilikləridir.

İnnovasiya ilə bağlı qeyd etdiyimiz müsbət nəticələr əyani olaraq Kürdəmirdəki festivalda nümayiş olunmuşdur. Festivalda aqrar sahədə

fəaliyyət göstərən dövlət və özəl bölmələri təmsil edən qurum və şirkətlərin nümayəndələri öz məhsul və xidmətlərinin tanıtımını həyata keçirmişlər. Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən ənənəvi məhsullarla yanaşı, "ağıllı kənd təsərrüfatı" sistemləri, quraqlıq davamlı yeni seleksiya nailiyyətləri, ekoloji sistemə uyğun texnologiyalar və mütərəqqi avadanlıqların nümayiş olunduğu festivalda yerli şirkətlərlə yanaşı, Özbəkistandan orqanik gübrə və biotexnoloji avadanlıqları istehsal edən, eləcə də kənd təsərrüfatı texnikaları üzrə ixtisaslaşan iki şirkət iştirak etmişdir. İlin yekun festivalında həmçinin kənd təsərrüfatı sahəsi üzrə mütərəqqi texnologiyaların tətbiqinin rolu və səmərəliliyinin nümayiş məqsədilə məhsul istehsalçıları üçün "Rəqəmsal kənd təsərrüfatı biliklərinin artırıl-

ması" bölməsi üzrə panel müzakirəsi keçirilmişdir.

Yerli bazarda fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri tərəfindən sensor panel və ya smartfonlardan istifadə etməklə suvarmanın idarə olunmasına, göstəricilərin nəzarətinə imkan yaradan müasir texnologiyaların tətbiqi edilmişdir. Festivalda kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarə edilən GPS texnologiyalar, fermerlərin xidmətlərə əlçatanlığını artırılması üçün yaradılmış mobil tətbiqlər haqqında təqdimatlar maraqla qarşılanmışdır. Qabaqçıl texnologiyaların və təcrübələrin istifadəsinin təşviqi ilə bağlı müzakirələrdə festival iştirakçıların innoasiyalara çox böyük maraq göstərmələrinin göstəricisi kimi diqqət çəkmişdir. Festivalın yeni bölməsində isə yüksək iqtisadi gəlir potensialına malik bitkilər sorgulənmişdir. Burada fer-

merlər bitkilərin daha səmərəli yetişdirilməsi üsulları barədə məlumat əldə etmişlər. Festivaldakı maraqlı tədbirlərdən biri də yerli şirkətlərin mütəxəssisləri tərəfindən keçirilən təlimlər olmuşdur.

Sırr deyil ki, aqrar sektorun inkişafında sahibkarlığın və biznesin böyük rolu var. Bu sahənin uğurlarını artırmaq niyyəti ilə tədbir çərçivəsində Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Aqrar İnnovasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Sənəddə birgə əməkdaşlıq təşkilatları arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Sənəddə birgə əməkdaşlıq təşkilatları arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Sənəddə birgə əməkdaşlıq təşkilatları arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Xatırladaq ki, ilin əvvəlindən bəri 14 rayonda Aqrar İnnovasiya Festivalı keçirilib. 12 minə yaxın fermerin iştirakı ilə festivalda kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsul və texnologiyalar sorgulənmiş, aqrar sahənin prioritet mövzularına dair 50-yə yaxın təlim və məlumat sessiyası keçirilmişdir.

Züleyxa ƏLİYEV,
"Azərbaycan"



Bakı Yeni ili qarşılamağa hazırlaşır

Xalqımız və ölkəmiz üçün böyük hadisələrlə zəngin olan 2023-cü ilin başa çatmasına günlər qalıb. Əminliklə demək olar ki, 2023-cü ili daim qürur dolu hadisələrlə xatırlayacağıq. Bu il ən çox yaddaqalan tarixi hadisə Prezident İlham Əliyevin 15 oktyabr Xankəndiyə səfər etməsi və üçrəngli bayrağımızı Qarabağın mərkəzi şəhərində ucaltması və noyabr ayının 8-də Zəfər Günündə Xankəndidə Paradın keçirilməsi olacaq.

Artıq yavaş-yavaş 2024-cü il qapımızı döyür, onun addım səsləri eşidilir. Çox keçməyəcək ki, həyatımıza Yeni il qədəm qoyacaq. İllər bir-biri ilə əl-ələ tutub sağollaşacaq. Bu gün biz illərin qovuşduğu günlərin sevincini yaşayırıq.



Yeni ilin gəlişi üzümüzə təbəssüm, gözələrimizə sevinc yaradır. Bir anlıq xəyallara dalıb, xatirələrin oğlunda tutub ötüb-keçənləri xatırlayırıq. Yeni ilin gəlişini böyüklərdən daha çox balacaqlar gözləyir. Çünki onları nağıl qəhrəmanları və Yeni ilin rəmzi olan Şaxta baba ilə, Qar qızla yaddaqalan görüş gözləyir. Həmişəki kimi yenə də Şaxta baba "dərərdən, tərərdən aşaraq" yolka şənliyinə qatılmış uşaqlara hə-

diyələr gətirəcək. Şehrli ağacı ilə yolkanın sönmüş işığını yandıraçaq, dünyamızı nura boyayacaq. Yeni ilin gəlişi artıq şəhərimizin görkəminə də əl gəzdirib. Mərkəzi parklarda küknar ağacları bayramsayağı bəzədilib, yolka quraşdırılıb. Uşaqların şənliklərdə iştirak etməsi üçün bütün hazırlıq işləri görüldü, hərtərəfli şərait yaradılıb. Bir neçə gündən sonra uşaqlar idman komplekslə-

rində, mədəniyyət saraylarında keçiriləcək yolka şənliklərinə gedəcəklər. Onlar böyük sevincə Şaxta baba ilə, Qar qızla görüşəcəklər. Uşaqların həyatlarının ən gözəl günlərini yaşayacaqlar. Bu günlər, bu anlar heç vaxt onların xatirəsindən silinməyəcək. 31 dekabr xalqımız üçün ikiqat bayramdır. Çünki həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin gün dünyanın hər yerində olmasına baxmayaraq,

soydaşlarımız özlərinin azərbaycanlı olduqlarını xatırlayacaqlar. Qoynunda dünyaya göz açdığı torpağını, Vətəninə yada salacaqlar. Doğma Azərbaycanın Qarabağı düşmənlərdən təmizləyib, ərazi bütövlüyünü bərpa etdiyinə görə qürur hissləri keçirəcəklər. Azərbaycanlı olduqlarına görə fəxr edəcəklər.

V.MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"

Tramp prezident seçkilərinə buraxılmır

Kolorado Ali Məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın qarşısından gələn 2024-cü il seçkilərində Respublikaçılar Partiyasından namizəd seçilməsi prosesini çərcivəsində yerli prайmerizlərdə iştirakını qadağan etmək qərarına gəlib.

Bununla bağlı birinci instansiyanın qərarı təsdiq olunub. Məhkəmənin ilkin qərarına əsasən, "vəzifədə olarkən ABŞ-yə qarşı qiyamda və ya üsyanı dəstəkləmiş" şəxslərə seçilmək hüququunu məhdudlaşdıran Konstitusiyamızın 14-cü maddəsinə əsasən, Trampın ilkin seçkilərdə yarışmasına icazə verilməyəcək.

Bu qərara görə, prайmerizdə (ilk partiya seçkiləri) Trampı namizəd kimi göstərmək səhv olardı. Prezident seçkilərində partiyanın namizədi müxtəlif ştat-



larda prайmerizlər keçirildikdən sonra toplanan milli qurultay tərəfindən müəyyən edilir.

Praymerizlər hər bir namizədi dəstəkləyən nümayəndələrin sayını müəyyənləyir. Tramp ştatlardan birində iştirak edə bilməyə belə, Respublikaçılar Partiyasının namizədliyini qazanmaq imkanına malikdir.

Donald Tramp bu qərarla qəti şəkildə razılaşmır. Onun qərarının nümayəndələri bildiriblər ki, eks-lider məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. Çoxları hesab edir ki, məhkəmənin qərarından Ali Məhkəməyə şikayət verilərsə, o, ləğv olunacaq. ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson əmindir ki, prezidentliyə namizədlərin yerli seçkilərdə iştirakına qadağa qoyulmamalıdır.

Xatırladaq ki, 2021-ci ildə Kapitolio başqın edilib. Sonra Trampın tərəfdarları əsl qiyam törədiblər. Onlar bir neçə saat Konqresin işini əngəlləyiblər. Kapitolio hücumla bağlı cinayət işi hələ də davam edir. Bu işdə Donald Trampın da adı var.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışına başlanılır!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmatbuat yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Afrika Fransadan üz döndərir

Müstəmləkə ölkələr bərabər hüquqlu dialoqun olmamasından və Parisin onların təhlükəsizliyini təmin etməməsindən narazıdılar

Fransız Afrikasının sərhədləri son vaxtlar tikişlərdə partlayır. Övəllər Parisə baxan ölkələr xaricdə yeni müttəfiqlər axtarırlar. İyulun sonunda Niger hərbiçiləri prezident Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırdılar, idarəçilik səlahiyyətləri vətənin xilasını üçün Milli Şuraya keçdi və o, Fransaya qızıl və uranın ixracını dərhal dayandırdı. Ötən ilin sentyabrında Burkina Faso da dövlət çevrilişi baş verdi. Bir il əvvəl - qonşu Malidə də bu proses yaşanmışdır. Parisin təsirdən çıxmaq istəyən növbəti Afrika ölkəsi Seneqal ola bilər. Çad və Qabonda da anti-Fransa əhvali-ruhiyyəsi sezməkdədir.

Qızıl və uran əldən çıxır

Niger xuntasının ilk qərarlarından biri konstitusiyamızın fəaliyyətini dayandırmaqla yanaşı, Fransaya qızıl və uran ixracını kəsmək oldu. Ölkə dünyanın yeddinci ən böyük uran istehsalçısıdır və Afrikada Namibiyanın sonrakı ikincidir. Keçən il Niger global uran istehsalının təqribən 5 faizini, Fransanın tələbatının isə 15-17 faizini dövlət hesabına təmin edirdi.

Beşinci Respublikada bütün elektrik enerjisinin təxminən 75 faizi atom elektrik stansiyalarının payına düşür, ona görə də nüvə yanacağı üçün xammal tədarükünün dayandırılması ölkənin enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Paris 1960-cı ilə qədər onun müstəmləkəsi olan Nigerdə baş verənlərə sətir reaksiya göstərmişdir. Prezident Emmanuel Makron ölkədə öz vətəndaşlarını və dövlət maraqlarını silah gücünə qoruyacağını vəd etsə də, sonnda hərbi qüvvələrinin çıxarmağa məcbur oldu.

Narazılığın düşərgəsi

Son zamanlar Afrika ölkələrində Parisin hərəkətlərindən narazılıq artmaqdadır. Nigerdən sonra Seneqalda da nü-

mayişlər başlayıb. Fəallar müxalifət lideri Ousmane Sonkonun saxlanmasına etiraz olaraq küçələrə çıxdı. Ölkənin bəzi bölgələrində etirazlar Fransa bayrağının yandırılması ilə müşayiət olunub. Çad da neft nəhəngi Qabonda da analogi hadisələr baş verir.

Çoxları hələ də Parisi Liviyanın işlərinə müdaxilə etdiyinə görə tənqid edir, bunun nəticəsində Müəmmər Qəzzafi devrilib, ölkə vətəndaş müharibəsi uçurumuna yuvarlanıb, qonşu dövlətlərin ərazilərində - Burkina Faso, Mavritaniya, Mali, Niger və Çad da terrorçular fəallaşmışdır.

Qvineya-Bisau, Mavritaniya və Toqo koronavirus pandemiyası zamanı Fransanın COVID-19-a qarşı mübarizədə yardımını qeyri-kafi hesab edərək Parisdən narazı qalıb. Kamerun, Kot-d'İvuar və Konqo Respublikasında media və ictimai müəssisələrdə Yelisey sarayının cihadçıların yaratdığı təhlükə qarşısında bu ölkələrin təhlükəsizliyini təmin edə biləcəyinə dair şübhələr getdikcə daha çox səslənir.

Ekvatorial Qvineya isə ötən il Beynəlxalq Ədalət Məhkəməsinə Fransanın korrupsiya ilə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməkdə itiham edərək ona qarşı iş başlatdı.

Bütün bu ölkələrdə Fransaya qarşı əsas iddialar oxşardır -



müttəfiqin maraqlarına etinasızlıq və xəsislik.

Postkolonial keçmiş

Bu ilin fevralında Fransa Prezidenti Emmanuel Makron hər şeyi dəyişməyə və keçmiş müstəmləkələrlə münasibətləri yaxşılaşdırmağa cəhd edib. Afrika turnesi zamanı o, Şarl de Qollun dövründə formalaşdırılmış və qitədəki keçmiş koloniyalar üzərində Parisin qeyri-rəsmi qoymuluğunu nəzərdə tutan Fransız Afrikası (Franceafrique) dövrünün başa çatdığını, ikitərəfli və çoxtərəfli münasibətləri yeni şəkildə qurmaq zamanının yetişdiyini bildirdi.

Fransa rəhbəri vurğulayıb ki, Paris Afrika ölkələrinin daxili işlərinə qarışmamaq siyasətinə sadıqdır.

Lakin çoxları ikiüzlü Makronun sözlərini əldə hesab edib. Belə ki, Paris keçmiş koloniyaların işlərinə daim fəal şəkildə qarışır.

Xatırladaq ki, 1979-cu ildə fransız qoşunları CAR diktatoru Bokassanı, 2011-ci ildə isə Kot-d'İvuarın Fransaya əleyhinə olan prezidenti Loran Qabonunu devirdilər. 2013-cü ildə Paris Malidə "Serval", CAR-da

isə "Sanqaris" əməliyyatının köməyi ilə "vəziyyətin həlli" ilə məşğul olub. Hər iki halda Yelisey sarayı ölkənin iqtisadi maraqlarını rəhbər tutub.

Prezidentlər Jak Şirak, Nikola Sarkozy və Fransua Olland müxtəlif vaxtlarda Afrika ilə münasibətləri bərpa etməyə çalışıblar. Onların hamısı bildirdirdi ki, münasibətlər modelinin müstəmləkəçilik konsepsiyasına əsaslanması Afrikada ölkələrin bərabər hüquqlu dialoq qurulmasına mane olur. Lakin bu konsepsiyadan uzaqlaşdıqdan sonra da Fransa hakimiyyəti qitədəki ambisiyalarını ələ keçirmədi.

Hər iki seçki kampaniyası zamanı "Afrika ilə əlaqələrin müstəmləkəçilik dövrünün" qəbul edilməz olduğunu bəyan edən prezident Emmanuel Makron övəliki Fransa liderlərinin siyasətini davam etdirdi. Bu siyasət, Afrika ölkələrinin siyasi kursuna konar nəzarətdən, hərbi mövcudluqdan, o cümlədən terror təhdidlərinə qarşı mübarizədən, həmçinin fransız biznesinin maraqlarının lobbichiyindən ibarətdir.

Rizvan HİLALOĞLU,
"Azərbaycan"

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

Azərbaycan Ümid Partiyasına məxsus 30 may 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnamə (ikinci redaksiyada) itdiyi üçün etibarsız sayılır.

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
	539-44-91,	Fotoilustrasiya şöbəsi	- 538-84-73,
Məsəl katib müavinləri	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
Parlament və siyasət şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33
İqtisadiyyat şöbəsi			

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5270
Sifariş 3331

Qiyəti 40 qəpik